

Oliveva S.A.

ÜZ KELLƏSİNİN MÜXTƏLİF FORMALARININ YAN GÖRÜNÜŞUNDƏ ASİMMETRİYANIN TƏYİNİ

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminolojiya kafedrası, Bakı

Maqaladə üz kəlləsinin müxtəlif formalarında asimetriyanın təyin edilməsi məqsədilə aparılmış tədqiqat işi haqqda məlumat verilir. Bundan ötrü deformasiya və zədələr müşahidə edilmişən, bətəndənən inkişəfin müxtəlif yaş dövrlərinə aid olan 120 ınsan kəlləsinin kraniometrik göstəriciləri araşdırılmışdır. Tədqiqatda kraniometriyanın klassik üsulundan və müasir "Yelpik" üsulundan istifadə edilmişdir. Tədqiqat göstərməydi ki, formasından asılı olmayaraq qadın kəllələrində "Yan yelpik" in məsafələrindən çox soltarəfti asimetriya olur. Orta üzünlü qadın kəllələrində həm soltarəfti asimetriyanın minimal (-0,01) və maksimal (-0,35) qiymətləri, həm da sağərtəsi asimetriyanın minimal (0,04) və maksimal (0,32) qiymətləri ölçülmüşdür. Formasından asılı olmayaraq kişi kəllələrində zığion ilə armudu dəliliyin bayır hüdüd (*F1*) nöqtəsində qədrən olaraq məsafədən başqa "Yan yelpik" in məsafələrindən ancaq soltarəfti asimetriya müşahidə edilir. Soltarəfti asimetriyanın minimal qiyməti (-0,01) orta üzünlü, maksimal qiyməti (-0,64) isə uzun üzünlü kişi kəllələrində müşahidə edilmişdir. Cinsiyətindən fərqli olmayaraq sağərtəsi asimetriyanın minimal qiyməti (0,04) enli üzünlü kəllələrdə zığion (*I1*) ilə gözüvəsətlər dölik (*Fio*) nöqtəsində qədrən olaraq məsafədə, maksimal qiyməti (0,37) orta üzünlü kəllələrdə zığion ilə armudu dəliliyin bayır hüdüd (*F2*) nöqtəsində qədrən olaraq məsafədə təyin edilmişdir. Soltarəfti asimetriyanın minimal qiyməti (-0,01) orta üzünlü kəllələrdə zığion (*Zg*) ilə gözüvəsətlər dölik (*Fio*) nöqtəsində qədrən olaraq məsafədə, maksimal qiyməti (0,64) uzun üzünlü kəllələrdə zığion ilə gözüvəsətlər dölik (*Fio*) nöqtəsində qədrən olaraq məsafədə uyğun şəhərdədir.

Açar sözler: üzün asimmetriyası, üz kölləsinin formaları, kraniotometriya
Ключевые слова: асимметрия лица, формы черепа, краниометрия

Key words: asymmetry of the facial skull, shapes of the facial skull, craniometry

Müsair dövrde plastik və üz-çənə cərrahalarının fəaliyyəti üzü yaranan deformasiyaların, defektlərin, disproportsiyaların erkən aşından qaldırılmasına yönəlmİŞdir [1]. Üz-çənə nahiyyəsində uğurlu diagnostik müayinələrin aparılması və adekvat müalicə usullarının seçimi bu nahiyyənin sümük törmələrinin strukturunu barədə məlumatların dəqiqliyindən asılıdır [2]. Lakin, son illərdə həyatə keçirilmiş morfoloji işlarda yalnız üz skeletinin struktur variantları, fərdi xüsusiyyətləri və inkişaf qüsürleri barədə dəllillər rast gəlinir [3-5]. Bu işlarda kəllənin üz səbəsindən asimetriyası alınmamışdır.

Üzün həm yumşaq toxumalarında, həm də kalla sümüklərində baş verən dayışıklılıqlar asimmetriyaya səbəb olur. Hal-hazırda üzün yumşaq toxumalarının asimmetriyalarının tədqiqinə coxsaylı araşdırımlar həse olunmasına

baxmayaraq [6.7], müxtəlif formalı üz kəllələrinin sümük strukturlarında asimetriya demək olar ki, öyrənilməmişdir.

Qeyd olunanları nazərə alaraq tədqiqat işində üz kəlləsinin müxtalif formalarının yan görünüşündə asimmetriyanın təyin edilməsi qarşıya məqsəd qoyulmuşdur.

Tədqiqatçı material və metodları. Tədqiqatda Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiyası, kafedrasının müzeeyin kranioanatomik kolleksiyasından götürülmüş deformasiya və zədalar müşahidə edilmişdir, bəzindən karar inkişafın müxtəlif yaş dövrlərinə aid olan, pasportlaşdırılmış (yani, yaşı və cinsiyyəti belli olub) 120nən çoxluşun kraniometrik göstəricilərindən asimmetriya olaların öyrənilməsidir.

Qarşıya qoyulan məqsədə uyğun olaraq tədqiqatda kraniometriyanın klassik üslubundan və müasir "Yelpik" üslubundan istifadə edilmişdir.

Klassik kraniomimetrik üsula əsaslanaraq üz kölləsinin ölçülərini təyin etmək üçün aşağıdakı kraniomimetrik nöqtələrdən istifadə edilmişdir [8]: 1. Nazion (nasion) – burun sümükləri arasındaki tikişlə burun-alın tikişinin

Üz kallısanın formasını miyayınladırmak için qeyd edilən ölçüləri asasın yuxarı üz indeksi təqin edilmişdir. Yuxarı üz indeksi alın-burun tikişinin ortasından (nazion-qənsəndən) şərniyyatının əsasında adı qox nəqətindən (şərniyyatın qox nəqətindən) qədər olan məsafənin almacıq sümkürənin üzən nüqtələri (ziqzon nüqtələri) arasındakı masafaya nisbatınan qızıl göstəricisi hesablanır. R. Martinin (1928) təsnifatına görə yuxarı üz indeksi üzrə də üz kallısanın 3 forması ayırdılır: 1) enli üz (euren) – yuxarı üz indeksi 50-dən az, 2) orta üz (mezen) – yuxarı üz indeksi 50-dən 54,9-a qədər, 3) uzun üz (lepten) – yuxarı üz indeksi 55-dən cox olur.

Üz kollasında asimetriyani müsyyan etmek üçün "Yelpik" kraniometriya təsəllüdündə istifadə edilmişdir [9]. Bu üsulla asasan kallanın üz söhbəsində 3 kraniometrik nöqtə asas götürülür: 1. Nasion (N) – alın tikisi ilə burarunus tikişləri birləşdirən nöqtə; 2. Prostion (Pr) – angin alveol cıxışının oùn cıxış nöqtəsi; 3. Zygotor (Zyg) – almaca süümütünən arı cıxış nöqtəsi.

Üz kallisi bu nöqtədən başlayın və straf klinometriq nöqtələrdən təmamlanan masafaların ibarəti olan yuxarıda aşağı və yan «çəpəlkilər» (görünüşlər) bölündür. «Yarı-yelik» Zygion (Zg) ilə nasiyon (N), armudu dəsiyin bayırı kananı (Pl), gözvüasılı dəsilik (Fio), priston (Pr), gnatron (Gn), gonion (Gon) arasında masafaların ibarətdir. Tədqiqatdan alınmış nümunələr [Statistical (Statsoft, 1999) və Microsoft Excel Windows-7 tətbiq programları paketindən istifadə edilmişlər PC/AT/«Pentium-IV» kompüterində variasiyanın statistika üsulu ilə hesablaşdırılmışdır.

Minimal (min) və maksimal (max) qiymətlər qeyd edilmiş, orta riyazi qiymət ($M \pm m$), variasiya əmsalı ($V\theta$), etibarlıq indeksi (El), yəni yuxarı (YS) və aşağı sərhədləri (AS) müvəqqətişdirilmişdir.

Tədqiqatın nəticələri və onların müəzikası. Tədqiqatda ilk növbədə üz kəlləsinin forması müyyənləşdirilmişdir. Bu məqsədlə üz kəlləsinin yuxarı hündürlüyü və eni ölçülülmüş, yuxarı üz indeksi hesablanmışdır.

Apardiğimiz ölçümlerin notaları göstermiştir ki, üz kılmasını yuxarı hündürlüyü 41,0-82,0 mm, orta hesabla 61,1±9,6 mm ($\bar{E} = 59,3$ - $62,9\%$, $V\Theta = 16,1\%$), eni 84,0-128,3 mm, orta hesabla 111,4±1,3 mm ($\bar{E} = 108,8$ - $114,0\%$, $V\Theta = 12,8\%$), yuxarı üz indeksləri 48,9-63,4 mm, orta hesabla 54,8±1,1 ($\bar{E} = 52,6$ - $57,0\%$, $V\Theta = 22,0\%$) təşkil etmişdir (Cədvəl 1).

Tədqiqatda öyrənilən kəllələr yuxarı üz indeksi üzrə bölünmüs və üz kəlləsinin formalarının neçə faiz hallarda rast gəlinməsi aydınlaşdırılmışdır.

Tədqiq edilən materialın bölgüsü göstərmişdir ki, xəzər üz (lepten, yuxarı üz indeksini 55-dən çox olan) – 44 kəlladə, orta üz (məzen, yuxarı üz indeksi 50-dən 55-ə qədər) – 58 kəlladə, enli üz (euryen, yuxarı üz indeksini 50-dən az olan) – 18 kəlladə müşahidə olunmuşdur.

Üz kəlləsinin müxtəlif formalarında asimmetriyani müəyyən etmək üçün qadın və kişi kəllələrində "Yan yelpikdə" ölçmələr aparılmışdır (Cədvəl 2).

Cədvəl 1. Üz kəlləsinin kraniometrik göstəricilər

Kraniometrik göstəricilər	Statistik göstəricilər			
	n	M±m (min - max)	95% Eİ: YS - AS	VƏ, %
Üz kəlləsinin yuxarı hündürlüyü (mm-lə)	120	61,1±0,9 (41,0 - 82,0)	59,3-62,9	16,1
Üz kəlləsinin eni (mm-lə)	120	111,4±1,3 (84,0 - 128,3)	108,8-114,0	12,8
Yuxarı üz indeksi	120	54,8±1,1 (48,0 - 62,4)	52,6-57,0	22,0

Qeyd: 1. n – kəllələrin sayı; 2. $M \pm m$ – orta riyazi qiymət; 3. min – minimal, və max – maksimal qiymətlər; 4. VƏ.% – variasiya əmsalı. Eİ – etibarlıq indeksi (YS – yuxarı sərhəd, AS – aşağı sərhəd).

Cədvəl 2. Müxtəlif formalı kişi və qadın kəllələrində "Yan yelpik" in ölçülərinin müqayisəsi

№	Yan yelpiyyə aid olan məsafələr (mm-lə)	Tədqiq edilən tərəf	Kallənin müxtəlif formalarının statik göstəriciləri			
			Eyren	Mezen	Lepten	
Qadın						
1	Zg- Fio (mm-lə)	Sağ	24,27±0,6	0,04	26,00±0,5	-0,17
		Sol	24,23±0,6		25,68±0,5	
2	Zg-Pl (mm-lə)	Sağ	39,95±0,7	-0,28	41,93±0,7	0,14
		Sol	40,23±0,6		42,28±0,7	
3	Zg-Gn (mm-lə)	Sağ	49,36±0,4	0,13	52,33±0,9	-0,08
		Sol	49,23±0,7		52,34±1,0	
4	Zg-Gon (mm-lə)	Sağ	54,82±0,7	-0,04	57,63±0,9	0,04
		Sol	54,86±0,5		57,34±1,0	
Kişi						
1	Zg- Fio (mm-lə)	Sağ	29,32±0,69	-0,21	26,75±0,57	-0,64
		Sol	29,41±0,78		26,76±0,68	
2	Zg-Pl (mm-lə)	Sağ	46,43±1,00	-0,9	44,47±0,57	-0,56
		Sol	46,62±1,01		43,74±0,63	
3	Zg-Gn (mm-lə)	Sağ	55,49±1,04	-0,22	54,44±0,77	-1,23
		Sol	55,71±1,13		54,76±0,72	
4	Zg-Gon (mm-lə)	Sağ	61,91±1,48	-0,30	60,32±0,99	-0,33
		Sol	62,21±1,28		60,68±0,84	

Qeyd: P – asimetriyanın təzahür dərəcəsi

sağtərəfli (-0,28), orta üzüllü kəllərdə sağtərəfli (-0,35) və uzun üzüllü kəllələrdə sağtərəfli asimetriya (0,14) vardır. Zigion ilə gnation (Gn) nöqtəsinə qədər olan məsafədə enli üzüllü qadın kəllələrində sağtərəfli (0,13), orta üzüllü kəllələrə zəif sağtərəfli (-0,01) və uzun üzüllü kəllələrə zəif sağtərəfli asimetriya (-0,08) müşahidə edilir. Zigion ilə ganion (Gon) nöqtəsinə qədər olan məsafədə enli üzüllü qadın kəllələrində zəif sağtərəfli (-0,04), orta üzüllü kəllərdə sağtərəfli (0,29) və uzun üzüllü kəllələrə zəif sağtərəfli asimetriya (-0,04) üstünlük təşkil edir.

Bəsliklə, orta üzüllü qadın kəllələrində həm sağtərəfli asimetriyanın minimal (-0,01) və maksimal qiyməti (-0,35), həm də sağtərəfli asimetriyanın minimal (0,04) və maksimal (0,32) qiyməti aşkar edilmişdir. Zigion (Zg) ilə gözyavaslılıq (Fio) nöqtəsinə qədər olan məsafədə kişi kəllələrin bütün forma-

larda sağtərəfli asimetriya qeyd edilmişdir. Bəs ki, asimetriya orta üzüllü kəllələrdə zaif (-0,01), enli üzüllü kəllələrdə orta dərəcəli (-0,28) və uzun üzüllü kəllələrdə kəskin (-0,64) sağtərəfli asimetriya olmuşdur. Zigion ilə armudu dəliyin bayır hüdүdi (Fl) nöqtəsinə qədər olan məsafədə ancaq orta üzüllü kişi kəllələrində sağtərəfli (0,73), üz kəlləsinin digər formalarında isə sağtərəfli asimetriya (0,14) müəyyən olunmuşdur. Zigion ilə gnation (Gn) nöqtəsinə və zigion ilə ganion (Gon) nöqtəsinə qədər olan məsafələrdə isə yalnız sağtərəfli asimetriya müşahidə edilmişdir.

Tədqiq edilən materialın demək olar ki, yarısını ($48,3 \pm 4,6\%$) orta üzüllü, bir qədər az hissəsini ($36,7 \pm 4,4\%$) uzun üzüllü kəllələr təşkil etmişdir. Enli üzüllü kəllələr isə on az ($15,0 \pm 3,3\%$) olmuşdur. Beləliklə, öyrənilən kəllələrin kraniotiplar üzrə bölgüsü göstərmüşdür ki, tədqiqat materialının böyük ekso-

riyyətini orta ena, hündürlüyü və üzə malik kəllələr təşkil etmişdir.

Müxtəlif müəlliflərin tədqiqatlarında üz kəlləsinin enli formasına 68% hallarda, onun uzun və orta formalarına 47% hallarda rast gəlinir [10].

Tədqiqat nöticəsində malum olmuşdur ki, formasından asılı olmayaraq qadın kəllələrində "Yan yelpik" in məsafələrində ən çox soltərəfli asimetriya burun, ağızotrafi və ceynəmə azalarının tonusun sağ və sol tarafda müxtəlifliyi ilə olaqadır yanara bilər [11].

REFERENCES

1. Jakobson G., Stenvik A., Espeland L Importance of the vertical incisor relationship in the prediction of the soft tissue profile after Class III bimaxillary surgery // Angle Orthod., – 2012, – vol. 82 (3). – p. 441-447.
2. Wong B.J., Karimi C., Devic Z. et al. Evolving attractive faces using morphing technology and a genetic algorithm: a new approach to determining ideal facial aesthetics // Laryngoscope, – 2008, – vol. 118 (6). – p. 962-974.
3. Berger A., Kahn D. Growth and development of the orbit Oral Maxillofacial Surgery // Clin North Am., – 2012, – vol. 24 (4). – p. 45-55.
4. Irurita J., Aleman I., Viciana J. et al. Alterations of skull bones found in anencephalic skeletons from an identified osteological collection. Two case reports // Int. J. Legal Med., – 2015, – vol. 129 (4). – p. 903-912.
5. Mustafayeva N.A. Batnxarici ontogenetizi insanda göz yuvası girəcəyinin, gözyavaslılıq, gözyavaslılıq dalıklarının morfometrik, topografo-anatomik və yaş xüsusiyyətləri. Tibb üzrə fəlsəfə dok. ... dis. avtoref. [Abstract of PhD thesis], – Bakı, – 2016, – 22 p.
6. Kim M., Lee J., Cha K., et al. Three-dimensional symmetry and parallelism of the skeletal and soft-tissue poria in patients with facial asymmetry // Korean J. Orthod., 2014, 44(2): 62-68
7. Nur R., Çakan D., Arun T. Evaluation of facial hard and soft tissue asymmetry using cone-beam computed tomography // Am. J. Orthod Dentofacial Orthop., – 2016, – vol. 149 (2). – p.225-237.
8. Martin R. Kraniologie a kraniométrische technik Auft., ena., – 1928, – 214 p.
9. Gayvoronskiy I.V., Dubovik Ye.I. Morfologetcheskiye pokazateli asimetrii litsevogo cherepa u vzroslogo cheloveka [Morphometric parameters of facial cranium asymmetry in adult man] // Morfologiya [Morphology], – 2009, – vol. 2, – p. 74-79.
10. Tsipyashchuk, A.F. Morfoloziya glazinchynikh shecheley u vzroslykh lyudey pri razlichnykh kraniotipakh [Morphology of the orbital fissures in adult man with various craniotypes]. Avtoref. diss. ... kand. med. nauk [Abstract of PhD], Saratov, – 2008, – 28 p.
11. Gayvoronskiy I.V., Baybakov S.Ye. Individual'naya anatomicheskaya izmenchivost': Istoriko-metodologicheskiye aspekty [Individual anatomical variability: Historical and methodological aspects] // Vestnik eksperimental'noy i klinicheskoy khirurgii [Bulletin of experimental and clinical surgery], – 2008, – vol. 1 (1). – p. 65-72.

Алиева С.А.

ОПРЕДЕЛЕНИЕ АСИММЕТРИИ В БОКОВОЙ ПРОЕКЦИИ РАЗНЫХ ФОРМ ЛИЦЕВЫХ ЧЕРЕПОВ

Кафедра анатомии человека и медицинской терминологии
Азербайджанского медицинского университета, Баку

Резюме. Цель исследования – выявить разные формы асимметрии в боковых проекциях лицевых черепов. В исследовании было использовано 120 (без деформаций, без видимых признаков травм и разного возраста) человеческих черепов. В ходе исследований был использован классический метод краниометрии и современный метод «Веера». Независимо от формы в женских черепах встречается левосторонняя асимметрия «бокового веера».

Среднее значение левосторонней асимметрии (-0,01) и максимальное значение (-0,35), а также минимальное значение правосторонней асимметрии (0,04) и максимум (0,32) наблюдались в среднелицевых формах женского черепа. Во всех формах мужского черепа наблюдается только левосторонняя асимметрия за исключением расстояния между zigion (Zg) и боковым краем apertura

piriformis (Fl) «бокового веера». Минимальное значение левосторонней асимметрии (-0,01) наблюдалось у среднелицых, а максимальное значение (-0,64) - у длиннолицых мужских черепов. Независимо от пола минимальное значение правосторонней асимметрии составляет (0,04), соответствует расстоянию между зигионом (Zg) и подглазничным отверстием (Fio) у широколицых, максимальное значение (0,73) определяется между зигионом (ZG) и боковым краем арктура *piriformis* (Fl). Минимальное значение левосторонней асимметрии у среднелицых (-0,01), соответствует расстоянию между зигионом (Zg) и подглазничным отверстием (Fio), а у длиннолицых максимальное значение (0,64) определяется между зигионом (Zg) и подглазничным отверстием (Fio).

Aliyeva S.A.

IDENTIFYING ASYMMETRY IN DIFFERENT FORMS OF LATERAL (SIDE) VIEW OF FACIAL SKULLS

Department of Human anatomy and medical terminology, Azerbaijan Medical University, Baku

Summary. The aim of a study – to identify asymmetry in different forms of lateral (side) view of facial skulls. In the research was used 120 (no deformations, no visible signs of injury, and different ages of postnatal development) human skulls. During the research, was used the classical method of craniometry and the modern method "Fan" was used. Regardless of the shape, female skulls have the most left-sided asymmetry at the "lateral fan".

The average value of the left-sided asymmetry (-0.01) and the maximum value (-0.35), as well as the minimum value of the right-sided asymmetry (0.04) and the maximum (0.32) were observed in the middle-faced forms of the female skull. Regardless of the shape of the male skull, except for the distance between zigion (Zg) and lateral margin of the apertura *piriformis* (Fl) only the left-sided asymmetry is observed in the "lateral fan". The minimum value of the left-sided asymmetry (-0.01) was observed in the middle-faced skull, and the maximal value (-0.64) in the long-faced male skulls. Regardless of gender minimum value of right-side asymmetry is (0.04). The distance between the zigion (Zg) and the infraorbital foramen (Fio) in the wide face skulls, the maximum value (0.73) for the zigion (ZG) and lateral margin of the apertura *piriformis* (Fl) has been appointed. The minimum value of the left-sided asymmetry is (-0.01) at the distance between the zigion (Zg) and the infraorbital foramen (Fio) in the middle-faced skulls, and the maximum value (0.64) for the zigion (Zg) and infraorbital foramen (Fio) in the long-faced skulls were made.

Müəllif haqqında məlumat:

Əliyeva Sabina Aydın qızı, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrası

E-mail: seliyeva@amu.edu.az

Rəyçi: t.e.d., prof. A.B.Səmədov